

Seçicilərin təlimi, vətəndaşlıq tərbiyəsi və hüquqları

Müşahidəciler seçicilərin təliminin, mülki təlimin səviyyəsini ve səmərəsini qiymətləndirməlidirlər. Seçicilərin seçimlərə münasibətdə hüquqları və vəzifələri barədə tam məlumatlılığını təmin etmək üçün seçicilərin hüquq mədəniyyəti səviyyəsi kifayət qədər artırılmalıdır. Bu cür seyrlər bılık səviyyəsini yüksəldər və seçimlərə marağı artırır, eləcə də, açıq debatlar üçün təmən qoyar.

Seçicilərin təlimi diqqəti konkret seçimlərə yönəltməklə keçirilməli və onlara harada, ne vaxt ve necə səs vermək barədə informasiya çatdırılmalıdır. Buna görə də, seçimlərə məlumatlar vaxtında verilməlidir ki, onlar bu informasiyadan istifadə edə bilsinlər.

Mülki tərbiyə - vətəndaşlara demokratik cəmiyyətin və mülki vəzifələrin əsaslarının öyrədilməsinin daha uzunmüddətli prosesidir. Mülki tərbiyə seçimlərdə mövcud olan seçki imkanları və müvafiq siyasi sistem çərçivəsində bu imkanlardan seçim vacibliyi üzərində cəmləşdirilə bilər. Siyasi partiyalar və mülki təşkilatlar mülki tərbiyə və seçimlərin təlimi sahəsində seyrlər kömək edə bilsələr də, seçimlər üçün obyektiv və qərəzsiz informasiya hazırlanması, son nəticədə, hökumətin və seçki orqanlarının vəzifəsidir. Həmin informasiya əhalinin ənənəvi olaraq, ayri-seçkiliyi məruz qalan (məsələn, azlıqlar) qrupları da daxil olmaqla, bütün seçimlərə çatdırılmalıdır.

Mümkün problemlər: seçimlərin gedişi barədə informasiya həddindən artıq gec alına bilər; hökumətin təqdim ediyi informasiya qərəzsiz olmaya bilər, məsələn, "informasiya bülletenləri"ni namizədlərdən birinin xeyrine seçki bülletenlərinin doldurulması nümunəsi kimi təqdim edə bilərlər; bəzi qruplar informasiya almaya və ya onu başa düşməyə bilərlər.

Səs hüququ müəyyən yaş həd-dine çatdırılınca sonra, bərabər əsaslarla ölkənin bütün vətəndaşlarına verilməlidir. Dövlət seçki siyahısı bütün seçimlərin "bir nəfər - bir səs" qaydasına uyğun olaraq sadalandırıcı rəsmi sənədə çəvrilir.

Seçicilərin siyahıları və prosedurlar seçimlər üçün aşkar olmalıdır. Buna görə də, siyahıdakı yanlışlıqlarla əlaqədar şikayətin bildirilmesi üçün seçimlərin siyahısı seçimlərə seçimlərə qədər çatdırılmalıdır. Mülkiyyətə, yaşa və yaşayış yerinə, müvəqqəti qaiqe, deqiqləşdirme vəsaitlərinə, qeydiyyat formalalarına, siyahı formalarına, siyahı layihəsinin dərc olunmasına, şikayət və apellyasiyaların verilməsi proseduruna, qeydiyyat qurtardıqdan sonra siyahının dərcinə, seçimlərin siyahılarla tanışlıq imkanları və hüquqlarına münasibətdə qeydiyyat, qeydiyyat vaxtı, təsnifat və siyahıdan çıxarılma metoduna aid bezi qanunvericilik qaydaları əvvəlcədən nəzəre alınmalıdır.

Qeydiyyat prosesinin qiymətləndirilməsi seçimlərin qeydiyyatı zamanı əsəssiz məhdudiyyətlərin aradan qaldırılması üçün vacibdir. İqli, cinsi, etnik mənsubiyətə, dini etiqad, keçmiş siyasi eqdə, dil, sadəcə səviyyəsi əmlak xasiyyətnaməsi, yaxud qeydiyyata görə pul ödə-

mək imkanı əlamətlərinə görə qo-yulan mehdudiyyətlər əsəssiz sayılır.

Əsaslı mehdudiyyətlərə yaşayış yeri, vətəndaşlıq, azadlıqdan məhrum edilmə yerlərində olmaq, məhkəmənin qərarına görə əqli çatışmazlıq kimi amillər daxil edilə bilər. Bəzi ölkələrdə adamlar, bu amillərə uyğun olaraq, insan hüquqlarının ümumi prinsipləri pozulmadan seçki hüququnu həyata keçirməkdən kənarlaşdırıla bilərlər. Bununla yanaşı, vətəndaşlıq gəlince, uzun müddət bir ölkədə yaşayın və de-faktō həmin ölkənin vətəndaşı sayılan şəxslərə seçimlərde iştirak etmək üçün bərabər qeydiyyata alınma imkanı yaradılmalıdır.

Seçicilərin qeydiyyatı prosesi o zaman yaxşı nəticə verə ki, seçimlərin siyahısı müntəzəm olaraq təzelənsin. Tam kompüterləşdirilmiş siyahı hakimiyət orqanlarına siyahıların yoxlanılmasında kömək edə bilər, bu minvalla da seçimlərin siyahısının mötəbərliyi təmin olunur. Buna baxmayaraq, bəzi ölkələrin seçimlərin kompüterləşdirilmiş siyahısını hazırlamaq üçün imkanı olmaya bilər. Buna görə də, ölkələrin malik olduğu şəraitdən asılı olaraq, qeydiyyat metodu müxtəlifdir.

Her bir metod seçimlərin dəqiqləşdirilməsi və qeydiyyat üçün müəyyən prosesə riayət olunmasını tələb edir. Ola bilər ki, seçimlərin minimum məqdarda səs-lərini toplamaq, yaxud seçicinin minimum yaş həddindən yuxarı yaşa çatmaq tələbi ola bilər. Qeydiyyat tələbatı aydın və anlışlı olmalı və buraya böyük məbləğdə ödəniş, yaxud qeydiyyat ərizələrində inandırıcı olmayan məqdarda adaların mövcudluğu kimi ayrı-seçkiliyi səbəb olacaq tələbələr daxil edilməlidir. Partiyani, yaxud namizədi qeydiyyatdan keçirmək rədd edildikdə, apellyasiya hüququna mövcud olmalıdır.

Mümkün problemlər: partiyaların, yaxud namizədlərin haqsız kənarlaşdırılması, qanunvericilikdə seçimlərin bəzi qruplarına münasibətdə ayrı-seçkiliyi kimi hesab ediləcək qaydaların olması və namizədlərin qeydiyyat cəhətdən qanunvericiliyin yararsızlığı.

ATƏT qarşısında öhdəliklərə görə bərabər təmsilciliyin təminatı üçün bütün səsler eyni çəkiyə malik olmalıdır. Bu, o deməkdir ki, hər bir seçimlərə şəxs qeydiyyatdan keçmiş eyni məqdarda seçicini təmsil edir. Məsələn, majoritar seçimlər sisteminde seçki məntəqələrinin ölçülürləri arasında fərq 10 faizdən çox olmamalıdır. Proporsional təmsilciliyə seçimlər sisteminde isə seçki məntəqələrinin ölçülürləri dəyişən ola bilər, amma hər bir dairədən nümayəndələrin sayı elektronatın ölçüsünə proporsional olmalıdır.

Seçkilər günü adları seçki siyahısında qeydiyyata alınmayan seçimlərə xüsusi sertifikatların verilmə sistemi seçimlərə səsvermədə iştirak etmək üçün əlavə imkan verir. Lakin bu, sui-istifadələr üçün açıq olan sistem doğurur. Seçki sertifikatlarından istifadə olunduğu hallarda müşahidəciler seçimlərdən həmin sertifikatların harada və kim tərəfindən imzalandığını soruşturmırlar. Cəhdəflik səsverməyə yol verməmək üçün seçimlərin vəsiqələrində möhür olmalıdır, xüsusi də, seçki siyahısı yoxdur.

Bəzi hallarda seçimlərin rəsmi siyahısı mövcud olmaya bilər və səsverməyə mülki siyahı əsasında razılıq verilir. Bu cür hallarda mülki siyahı hamı üçün aşkar olmalıdır.

Müstəsna hallarda, seçimlərdən, bilavasitə səsvermə günü seçki məntəqəsində qeydiyyatdan keçmək tələb edildikdə, rəsmi qeydiyyat aparmamaq mümkünür. Bu cür hallarda cəhdəflik səsvermənin qarşısını almaq üçün pozulmayan mürəkkəbdən istifadə etmək, yaxud vəsiqəyə möhür vurmaq kimi xüsusi tədbirlərə əl atmaq olar.

1990-ci il Kopenhagen sənədinin 7.5 öhdəliyi vətəndaşlara ayrı-seçkiliyə yol verilmədən siyasi, yaxud dövlət vəzifələrinə öz namizədliyini fərdi şəkildə və ya siyasi partiyaların və təşkilatların nümayəndəsi kimi irəli sürmək hüquqlarına riayət olunmasını təmin edir. Qanundan ayrı-ayrı siyasi qüvvələrə zərər vurmaq məqsədilə özbaşına, yaxud ayrı-seçkilik şəkildə istifadə olunması ATƏT üzrə öhdəliklərə ziddir. Seçki hüququnun əsasında duran ümumi prinsiplər seçimlərə hüququna da aid edilə bilər. Beləliklə, bütün siyasi qüvvələr və hərəkatlar öz namizədlərini bərabər əsaslarla irəli sürmək imkanına malik olmalıdır və irqi, cinsi, dil, dini etiqad, siyasi rəğbət, etnik, yaxud milli mənsubiyət və iqtisadi status əlamətinə görə məhdudiyyətə məruz qalmamalıdır.

Seçilmək arzusunda olan şəxslərə haqlı məhdudiyyət - müəyyən müddət ərzində ölkədə yaşamaq, seçimlərin minimum məqdarda səs-lərini toplamaq, yaxud seçicinin minimum yaş həddindən yuxarı yaşa çatmaq tələbi ola bilər. Qeydiyyat tələbatı aydın və anlışlı olmalı və buraya böyük məbləğdə ödəniş, yaxud qeydiyyat ərizələrində inandırıcı olmayan məqdarda adaların mövcudluğu kimi ayrı-seçkiliyi səbəb olacaq tələbələr daxil edilməlidir. Partiyani, yaxud namizədi qeydiyyatdan keçirmək rədd edildikdə, apellyasiya hüququna mövcud olmalıdır.

Mümkün problemlər: partiyaların, yaxud namizədlərin haqsız kənarlaşdırılması, qanunvericilikdə seçimlərin bəzi qruplarına münasibətdə ayrı-seçkiliyi kimi hesab ediləcək qaydaların olması və namizədlərin qeydiyyat cəhətdən qanunvericiliyin yararsızlığı.

ATƏT qarşısında öhdəliklərə görə bərabər təmsilciliyin təminatı üçün bütün səsler eyni çəkiyə malik olmalıdır. Bu, o deməkdir ki, hər bir seçimlərə şəxs qeydiyyatdan keçmiş eyni məqdarda seçicini təmsil edir. Məsələn, majoritar seçimlər sisteminde seçki məntəqələrinin ölçülürləri arasında fərq 10 faizdən çox olmamalıdır. Proporsional təmsilciliyə seçimlər sisteminde isə seçki məntəqələrinin ölçülürləri dəyişən ola bilər, amma hər bir dairədən nümayəndələrin sayı elektronatın ölçüsünə proporsional olmalıdır.

Seçkilər haqqında qanun, hər bir dairədə seçimlərin sayını müəyyənləşdirək seçki dairələrinin sərhədlerini çəkmək üçün ətraflı və bərabər meyarlar irəli sürməli, eləcə də, həmin sərhədlərin təbii, inzibati və tarixi ölçüsünü göstərməlidir. Seçki dairələrinin sərhədleri açıq bölməlidir. Xüsusi olaraq, həmin məqsədlər üçün təyin edilmiş ekspertlər komissiyasının bu işi yerinə yetirməsi ideal olardı.

Müstəsna hallarda, seçimlərdən, bilavasitə səsvermə günü seçki məntəqəsində qeydiyyatdan keçmək tələb edildikdə, rəsmi qeydiyyat aparmamaq mümkünür. Bu cür hallarda cəhdəflik səsvermənin qarşısını almaq üçün pozulmayan mürəkkəbdən istifadə etmək, yaxud vəsiqəyə möhür vurmaq kimi xüsusi tədbirlərə əl atmaq olar.

1990-ci il Kopenhagen sənədinin 7.5 öhdəliyi vətəndaşlara ayrı-seçkiliyə yol verilmədən siyasi, yaxud dövlət vəzifələrinə öz namizədliyini fərdi şəkildə və ya siyasi partiyaların və təşkilatların nümayəndəsi kimi irəli sürmək hüquqlarına riayət olunmasını təmin edir. Qanundan ayrı-ayrı siyasi qüvvələrə zərər vurmaq məqsədilə özbaşına, yaxud ayrı-seçkilik şəkildə istifadə olunması ATƏT üzrə öhdəliklərə ziddir. Seçki hüququnun əsasında duran ümumi prinsiplər seçimlərə hüququna da aid edilə bilər. Beləliklə, bütün siyasi qüvvələr və hərəkatlar öz namizədlərini bərabər əsaslarla irəli sürmək imkanına malik olmalıdır və irqi, cinsi, dil, dini etiqad, siyasi rəğbət, etnik, yaxud milli mənsubiyət və iqtisadi status əlamətinə görə məhdudiyyətə məruz qalmamalıdır.

Seçilmək arzusunda olan şəxslərə haqlı məhdudiyyət - müəyyən müddət ərzində ölkədə yaşamaq, seçimlərin minimum məqdarda səs-lərini toplamaq, yaxud seçicinin minimum yaş həddindən yuxarı yaşa çatmaq tələbi ola bilər. Qeydiyyat tələbatı aydın və anlışlı olmalı və buraya böyük məbləğdə ödəniş, yaxud qeydiyyat ərizələrində inandırıcı olmayan məqdarda adaların mövcudluğu kimi ayrı-seçkiliyi səbəb olacaq tələbələr daxil edilməlidir. Partiyani, yaxud namizədi qeydiyyatdan keçirmək rədd edildikdə, apellyasiya hüququna mövcud olmalıdır.

Seçilmək arzusunda olan şəxslərə haqlı məhdudiyyət - müəyyən müddət ərzində ölkədə yaşamaq, seçimlərin minimum məqdarda səs-lərini toplamaq, yaxud seçicinin minimum yaş həddindən yuxarı yaşa çatmaq tələbi ola bilər. Qeydiyyat tələbatı aydın və anlışlı olmalı və buraya böyük məbləğdə ödəniş, yaxud qeydiyyat ərizələrində inandırıcı olmayan məqdarda adaların mövcudluğu kimi ayrı-seçkiliyi səbəb olacaq tələbələr daxil edilməlidir. Partiyani, yaxud namizədi qeydiyyatdan keçirmək rədd edildikdə, apellyasiya hüququna mövcud olmalıdır.

Seçilmək arzusunda olan şəxslərə haqlı məhdudiyyət - müəyyən müddət ərzində ölkədə yaşamaq, seçimlərin minimum məqdarda səs-lərini toplamaq, yaxud seçicinin minimum yaş həddindən yuxarı yaşa çatmaq tələbi ola bilər. Qeydiyyat tələbatı aydın və anlışlı olmalı və buraya böyük məbləğdə ödəniş, yaxud qeydiyyat ərizələrində inandırıcı olmayan məqdarda adaların mövcudluğu kimi ayrı-seçkiliyi səbəb olacaq tələbələr daxil edilməlidir. Partiyani, yaxud namizədi qeydiyyatdan keçirmək rədd edildikdə, apellyasiya hüququna mövcud olmalıdır.

Seçilmək arzusunda olan şəxslərə haqlı məhdudiyyət - müəyyən müddət ərzində ölkədə yaşamaq, seçimlərin minimum məqdarda səs-lərini toplamaq, yaxud seçicinin minimum yaş həddindən yuxarı yaşa çatmaq tələbi ola bilər. Qeydiyyat tələbatı aydın və anlışlı olmalı və buraya böyük məbləğdə ödəniş, yaxud qeydiyyat ərizələrində inandırıcı olmayan məqdarda adaların mövcudluğu kimi ayrı-seçkiliyi səbəb olacaq tələbələr daxil edilməlidir. Partiyani, yaxud namizədi qeydiyyatdan keçirmək rədd edildikdə, apellyasiya hüququna mövcud olmalıdır.

Seçilmək arzusunda olan şəxslərə haqlı məhdudiyyət - müəyyən müddət ərzində ölkədə yaşamaq, seçimlərin minimum məqdarda səs-lərini toplamaq, yaxud seçicinin minimum yaş həddindən yuxarı yaşa çatmaq tələbi ola bilər. Qeydiyyat tələbatı aydın və anlışlı olmalı və buraya böyük məbləğdə ödəniş, yaxud qeydiyyat ərizələrində inandırıcı olmayan məqdarda adaların mövcudluğu kimi ayrı-seçkiliyi səbəb olacaq tələbələr daxil edilməlidir. Partiyani, yaxud namizədi qeydiyyatdan keçirmək rədd edildikdə, apellyasiya hüququna mövcud olmalıdır.

Seçilmək arzusunda olan şəxslərə haqlı məhdudiyyət - müəyyən müddət ərzində ölkədə yaşamaq, seçimlərin minimum məqdarda səs-lərini toplamaq, yaxud seçicinin minimum yaş həddindən yuxarı yaşa çatmaq tələbi ola bilər. Qeydiyyat tələbatı aydın və anlışlı olmalı və buraya böyük məbləğdə ödəniş, yaxud qeydiyyat ərizələrində inandırıcı olmayan məqdarda adaların mövcudluğu kimi ayrı-seçkiliyi səbəb olacaq tələbələr daxil edilməlidir. Partiyani, yaxud namizədi qeydiyyatdan keçirmək rədd edildikdə, apellyasiya hüququna mövcud olmalıdır.

Seçilmək arzusunda olan şəxslərə haqlı məhdudiyyət - müəyyən müddət ərzində ölkədə yaşamaq, seçimlərin minimum məqdarda səs-lərini toplamaq, yaxud seçicinin minimum yaş həddindən yuxarı yaşa çatmaq tələbi ola bilər. Qeydiyyat tələbatı aydın və anlışlı olmalı və buraya böyük məbləğdə ödəniş, yaxud qeydiyyat ərizələrində inandırıcı olmayan məqdarda adaların mövcudluğu kimi ayrı-seçkiliyi səbəb olacaq tələbələr daxil edilməlidir. Partiyani, yaxud namizədi qeydiyyatdan keçirmək rədd edildikdə, apellyasiya hüququna mövcud olmalıdır.

Seçilmək arzusunda olan şəxslərə haqlı məhdudiyyət - müəyyən müddət ərzində ölkədə yaşamaq, seçimlərin minimum məqdarda səs-lərini toplamaq, yaxud seçicinin minimum yaş həddindən yuxarı yaşa çatmaq tələbi ola bilər. Qeydiyyat tələbatı aydın və anlışlı olmalı və buraya böyük məbləğdə ödəniş, yaxud qeydiyyat ərizələrində inandırıcı olmayan məqdarda adaların mövcudluğu kimi ayrı-seçkiliyi səbəb olacaq tələbələr daxil edilməlidir. Partiyani, yaxud namizədi qeydiyyatdan keçirmək rədd edildikdə, apellyasiya hüququna mövcud olmalıdır.

Seçilmək arzusunda olan şəxslərə haqlı məhdudiyyət - müəyyən müddət ərzində ölkədə yaşamaq, seçimlərin minimum məqdarda səs-lərini toplamaq, yaxud seçicinin minimum yaş həddində